



İslam SADIO

Mən hər döfə dilçiləriniz haqqında düşündür və yazi yazmaq istəyində dahi Azərbaycan şairi Nizami Gonçeviñin üzü bəri bir çox böyük sonotkarlarımızın, mütlək dilçilərimizin dillo bağlı söyleşidlori fil-kırlar soslönlərindən qulaqlarında. Bu döfə görkəmli dilçi, professor, AMEA Nəsimi adlı Dilçilik Institutunun səbə müraciəti İsmayıllı Mommodlinin elmi fəaliyyəti, xidmətləri haqqında düşüñürdüm ki, böyük Azərbaycan yazıçısı, folklorçusu Yusif Vəzir Çəmənzininin hələ 1914-cü ilə yaxınlığı "Dil moslosu" adlı möqədəsin xatirladım. Bu möqədə ilk döfa "Sodiqi-həqiqi" ("Haqqın sodası") qəzetinin 1914-cü il 25 fevral tarixli sayında qəbul olunur.

Məqədə dilimizin saflığını, gözəlliyyini qorumaq və onu dəha də zöngüləşdirmək haqqındıram. Eyni zamanda dilimini korallara cavabdır. Y.V. Çəmənzininin yazır: "Dil öz kökü üstə bitor, qalxar, qol-qanad arş və bə asudoluk sayısında do bə gəzəl, zərif və genis bər hala gələr ki, hanum həyran qoyar. Dilin kökü camaatımızın yaradığı el dilçiliyyatndan, gorak-ənlər toplansın, öyrənilsin, azborlansın. Dil axtaran gorak camaatımızın arasında gəzinti, dəlaşin, öryəni bilsin. Özlə dilimiz bazarlarda, xalqın toplandığı yerlərdə, tərokomo elinin içində danışmaqdır. Qolom sabılıblor buraların yönlər, bunları öz dilləri ilə danışdırıb vəl gəstarməkdən, öz-ləri düz yoldan çıxıb camaati da avara qoymaq isteyirlər". Mon bəlli fil-kırları tosadıñın xatırlamadım və burada da tosadıñın xatırlamıram. Bu günlərdə 75 yaş tamam olancaq professor İsmayıllı Mommodlinin bir dili ki bünüm elmi yaradıcılığının kükündə möhəz. Y.V. Çəmənzininin sadaladığı qaynaqlar durur. Bu da tosadıñ deyil. Bu böyük alım tənənnim isə sonotkar Aşıq Orucun oğludur. Hər bir aşığın evi bər diliçisi, el dilçiliyi ocağıdır. Dilimizin saflığının, durulğının, gözəlliyyinin qorunub-nəsilən-nəsilən, ötürülo-ötürülo yaşamasında və dəha də zöngüləşdirməsindən aşularımızın xidmətləri, gürbətləri isə ölüyigənolozdur. Aşıqlar həmişə xalqın arasında olur, xalqla onu öz gőzəldində danişırlar. Başqa cur danışsa, aşığa qulqa asan olmaz.

İsmayıllı Mommodli həm böyük dilçi, həm də böyük folklorçu və etnoqrafıdır. O, nə dili, nə də el dilçiliyyatını, aşığ yaradıcılığını və etnologiyamı kitablardan öyrənməyib. Dil də, el dilçiliyyatı laj körpükləndən başa çıxıdyı, aya laşlaşdı, bər də Aşıq Orucun sinəsində yaşadığı el dilçiliyyatı xoziñosluq İsmayıllı Mommodlinin qanına, iliyinə, ruhuna horup.

İsmayıllı Mommodliyə monim el dilçiliyyatı, etnografiya və dilçiliklə bağlı qox səhbdələrin olub. Cox inamlı deyirəm ki,

o, böyük folklorçudur. Bolko də, onun haqqında "nadir folklorçularından biridir" demək dəha doğru olar. Burada nadir sözü ona görə yerinə düşür ki, İsmayıllı Mommodli el dilçiliyyatının, dəha çox aşiq sonotinin tokco söz, motn torofını yox, səs, musiqi, havacat, yoni bütövlükde ifaçılıq torofını də olsuq dorindən bilir. Bu gün bəzələ belo folklorçuları barmaqla saymaq olar. O, hənsi havanın hansı kökə və pordoda calındıq, hənsi seirin hansı hava üstündə oxundığını ustad dorş almış bir adam soviyyəsində bilir.

İsmayıllı Mommodli yaxşı etnoqrafdır. Xalq hayatına bütün inciklərinə qədər bələddir. Azərbaycanda etnografiya terminlərinin izahı lügətini ilk döfə onun ha-zurlanması da bu fikri təsdiqliyər.

İsmayıllı Mommodli el adamı, xalqın içində çıxıb. Burada onun Aşıq Orucun oğunda doğulduğunu və Y.V. Çəmənzininin söyleydiyi camaatın arasında böyüyü boy-a-başa çatdığımı nozordu tuturam. Halbuki monim fikrime, İsmayıllı Mommodli xalqın içindən heç vaxt çıxmışdır. O, bu gün də xalqın, camaatın arasında. Sisindən topladığı dəl, el dilçiliyyatı və etnografiyaya dələn zingil biliklər, motn, səs və musiqi materiallarıyla birlikdə xalq onun qolbində, ürəyindəndir. Onun günü bənən də bir an belə xalqdan, camaatdan ayrı keçmir. Axi onun bütün yaradıcılığı və yaradıcılığının kökündə, mayasında duran zongin biliglər ilə xalq deməkdir.

İsmayıllı Mommodli sözün hociqi anlamında dilçidi. Öz dəlilçiliyin leksikologiyası kimi ağıb bir sahəsinə seçib. Leksikologiya dilçiliyin digor sahələri üçün ilkən qaynaqdır. Dilçiliyin elə bir sahəsi yoxdur, leksik mətəfalarla söykənəmdən keşin bilsin. Dilçiliyin hansı sahəsi olur-olsun, bütün tövqətləri xəzəm olun ikiñin material dilin leksik fondundadır.

İsmayıllı Mommodli 32 ilər ki, AMEA Nəsimi adlı Dilçilik Institutunun Lügətçilik (hərəkət "Tətbiqi dilçilik" adlanır) şöbəsinə rəhbərlik edir. Bu dövr ərzində şöbənin gördüyü işlər o qədar geniş va-



lu hazırlamışdır. Bu ilk noşr sonrası bütün noşrlar üçün baza olmuşdur.

İsmayıllı Mommodlinin zongin yaradıcılığı var. Onun "Ekran, efir və dilimiz", "Axarlırlar, yozumalar, anımlar", "Qozet dilinin leksikası", "Azərbaycan dilinin etnografiya leksikası" kitablarının, hemməlli olduğu bənci ikidilli lügətin, üç cildlik "Azərbaycan dilinin izahı lügəti"nin, dərs vəsaitlərinin adlarını xatırlatmaq onun yaradıcılığının aydın monzorosunu gözlərəmiz onündə canlandırı.

Mon yuxarıda "Səməd Vurğunun bodii dilinin izahı lügəti"nın adını bilo-bilo çəkmodim, cünti onun haqqında bir neçə kol-mə deməyo çihiyac dəvəram. Onco deyim ki, bu kitab işçiləri üzü gərəndə professor Adil Babayev vo professor Büləhdən Xəlilov onun haqqında çox dəvəri fil-kırları söyleyib. Bündən başqa, həmin kitabə görə, İsmayıllı Mommodliyə Səməd Vurğun mü-kafatı verilir.

"Səməd Vurğunun bodii dilinin izahı lügəti"nın birinci dəyəri ondadır ki, bu kitab Azərbaycanda hər hansı bir şairin və yazarının bodii dilinin izahı lügətinin hazırlanması sahəsində ilk asordır. Bu sahədə ruslarda və digər xalqlarda çox işlər görülmüşdür. Azərbaycanda isə bu işin tomolojisi, cünti bərədən böyük vəzifədir. Belə ki İsmayıllı Mommodlinin rəhbərliyi onu şöbəsində hazırlanmışdır. Belə bir lügətən izahı lügəti, 2004-2013 və 2020-ci illərdə noşr edilmişdir. 2004-cü il noşrının redaktori akademik Ağaməs Axundov, 2013 və 2020-ci il noşrlarının redaktoru vo ön söz yazan İsmayıllı Mommodlidir. Bular lügətin 5, 6 və 7-ci noşrlarıdır. Lügətin 1975-ci ilə nəşrində toxumın 55 min, 2004-cü ilə nəşrində 80 min, sonuncu iki noşrda isə 110 minadən çox səz var. Monzor gözəbgəndirdi. Lakin bu o demək deyil ki, dilimizin söz çihiyatının hamisə sonuncu noşr da xaxıl edilmişdir. Bu heç məmkün olan is deyil, cünti dəlaim inkişafçıdır, onun lügət fondu gənəbəngün zöngüləşməkdir. Mon lügət üçün İsmayıllı Mommodliyə bəs yüzəndən cox söz vermİŞMƏM və onlar artı sonuncu noşr da xaxıl edilib. Buna ona görə xatırladıram ki, orfoqrafiya lügətini hazırlamqəbir adəmin yox, heç bir şöbon də giçü çatacaq iş deyil. Bu işi bütün ziyanlılar - qolam adamları, müsilimlər, ayri-ayri sahələrin alimləri, hətta tələbələr də qoşulmadılar. Hərəkət orfoqrafiya lügətindən olmayan sözləri tətip onu hazırlayanlar toqdim etməyo borchelər.

Bir fikrət xatırlatmağı özüñüne bore bilirəm ki, "Azərbaycan dilinin orfoqrafiya lügəti"ni ilk döfa 1929-cu ilə Vəli Xuluf-

**İsmayıllı Məmmədli 32
ildir ki, AMEA Nəsimi
adına Dilçilik Institutu
nun Lügətçilik (hərəkət
"Tətbiqi dilçilik" adla-
nır) şöbəsinə rəhbərlik
edir. Bu dövr ərzində
şöbənin gördüyü işlər
o qədar geniş va
çoxcahatlıdır ki,
onların hamisini
saymaq mümkün deyil.**

çalışmış, onu sapmalarдан və yad tosirlər-dən qorunmuşdur. Səməd Vurğun adəbi dilə olmayan, lakin xalqın canlı dansında rast gələn onlara sözü öz əsərlərində işlətməklə onlara yenidən noşs vesmis, ölüb-itməyo qoymamışdır. "Uçarda turacıdır, qəçarda ceyran" misrasındaki uğur vo qəçər sözlərini ilk döfa Səməd Vurğun işləməsi. Həmin sözlər Səməd Vurğun yaratmışdır demək daha doğru olar. Bu misrani "Uçmaqda turacıdır, qəçəməqda ceyran" kimi yaxanda onda poetik güllökəldən, indiki tutumdan, səsönündən, sanbaldan-salgardan heç no qalmır. Səməd Vurğun da buna heç vaxt-bele yazmadı. Səfərin ustası, işədən ibtidaiyətən üzə çıxır.

Dilimizdə alb-aldañmaq, aldanmaq, aldatmaq söz və ifadələrin var. Bir adam aldañma ona aldañış deyir. Bəs bir adam aldañda aldañış qarsılığı olaraq no deyir? Bu da aldañışdır! Onu da ilk döfa Səməd Vurğun işlədir:

*Cavab ver sözümə və doğru danış.
Cəzəni artırır hər bir aldañış.*

Diliçiliyin adlı bələdçi, aldatmaq söz və ifadələrin var. Bir adam aldañma ona aldañış deyir. Bəs bir adam aldañda aldañış qarsılığı olaraq no deyir? Bu da aldañışdır! Onu da ilk döfa Səməd Vurğun işlədir:

Diliçiliyin adlı bələdçi, aldatmaq söz və ifadələrin var. Bir adam aldañma ona aldañış deyir. Bəs bir adam aldañda aldañış qarsılığı olaraq no deyir? Bu da aldañışdır! Onu da ilk döfa Səməd Vurğun işlədir:

Belo örnəklərin sayıñ no qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommodliyə hər bir qədər desoniz artırmış olar. Deyilənlər vo deyilməyənər göstərir ki, "Səməd Vurğunun bodii dilinin izahı lügəti" Azərbaycan dilçiliyin tarixində bir hadisidir. Gözəl vo gorəkli bir işi başlangıçdır. İsmayıllı Mommodlinin rəhbərliyilə böyük yazıçıımız, dramaturqumüz Cəfor Cabbarlıyən bodii dilinin izahı lügəti vo dəxəndən hazırlanıb. Belə bir işi başlangıçdır. İsmayıllı Mommod